


2020-ci ilin Nobel laureatları



Oruc MUSTAFAYEV

Ənənəyə uyğun olaraq hər il Stokholmda İsveç Kral Elmlər Akademiyası yanında Nobel Müükafatları Komitəsi elmin ayrı-ayrı sahələri, ədəbiyyat, sülh üzrə Nobel mükafatı laureatlarının adlarını elan edir. İlk olaraq oktyabrın 5-də komitə tərəfindən 2020-ci il üzrə fiziologiya və tibb sahəsində Nobel mükafatı laureatlarının adları açıqlanıb. Yüksək elmi mükafata amerikalı Harvi Olter (ABŞ Milli Səhiyyə İnstitutu), Carlz Rays (Rokfeller Universiteti) və kanadalı Maykl Houton (Alberta Universiteti) hepatitis C virusunun keşfinə görə layiq görüllərlər.

Oktyabrın 6-də Nobel Müükafatları Komitəsi 2020-ci il üzrə fizika sahəsində Nobel mükafatı laureatlarının adlarını açıqlayıb. Yüksək elmi mükafata 2020-ci ildə “qara dəliklər”in formalşaması mexanizmlərinin tədqiqinə görə müxtəlif ölkələrdən olan üç alim - Roker Penros (Böyük Britaniya), Raynhard Gensel (Almaniya) və Andrea Gez (ABŞ) layiq görüllürlər.

Oktyabrın 7-də 2020-ci il üzrə kimya sahəsində Nobel mükafatı laureatlarının adları məlum olub. Mükafat CRISPR/Cas9 genomun redakto metodunu keşf etdirənlərinə görə 2 alima - Cennifer Dudnaya və Emmanuel Şarpanтьye taqdim olunacaq. Oktyabrın 8-də ədəbiyyat sahəsində Nobel mükafatı laureatının adı da açıqlanıb. Mükafat “Fərdin mövcudluğunu özünüň asketik gözəlliyi ilə universal eden qüsursuz şair səsini görə” amerikalı şairə Luiza Qlyuka veriləcək.

Fiziologiya və tibb üzrə



Harvi Ceyms Halter (*Harvey C. Alter*) 12 sentyabr 1935-ci ildə Nyu-Yorkda anadan olub. Amerikalı tibb tədqiqatçısı, virusoloq və həkimdir. ABŞ-in Roçester Universitetində təhsil alıb və 1956-ci ildə incəsonət üzrə bəkalavr, 1960-ci ildə tibb dərəcəsi alıb. 1961-1964-cü illərdə Milli Səhiyyə İnstitutunda klinik adyunkt kimi çalışıb. 1964-1965-ci illərdə Corstaun Universitetinin xəstəxanasında hematoloq kimi işləyib.

1970-ci illərin ortalarında H. Halter və onun tədqiqat qrupu göstərdi ki, transfuziyadan sonraiki hepatit hallarının oksoriyyəti hepatitis A və hepatit B virusları ilə nöticələnməyib. Bu iş 1988-ci ildə hepatit C virusunun keşf edilməsinə sebəb olub. O, hepatitisə olan virusun aşkar edilməsi sahəsində araşdırılmalarına görə tanınıb.



Ser Roker Penros (*Roger Penrose*) 8 avqust 1931-ci ildə Böyük Britaniyanın Kolçester eyalətində Esseks şəhərində anadan olub. Britaniyalı riyaziyyatçı və relyativistdir. London Universitet Kollécini bitirib. 1957-ci ildə Kembrid Universitetinin riyazi həndəsə doktoru elmi dərəcəsi alıb. 1973-cü ildən Oksford Universitetində riyaziyyat kafedrasında çalışır.

“Zamanın dövrləri: kainata fövqələdə yeni baxış” (2010) kitabında alim konformal tsiklik kosmologiya nəzəriyyəsini ifadə edərək Böyük Partlayışı sənədini hadisə kimi tərtib edib. 2008-ci ildə Kral Cəmiyyətinin Kopli medalına layiq görüllürlər.



Maykl Houton (*Michael Houghton*) - 1950-ci ildə Böyük Britaniyada anadan olub. 1972-ci ildə biologiya elmləri üzrə Sərqi İngiltərə Universitetini (East Anglia) bitirib və 1977-ci ildə London Kral Kollécində biokimya üzrə doktorluq dissertasiyası müdafiə edib. 2019-cu ildə East Anglia Universitetinin fəxri doktoru adına layiq görüllürlər.

Qui-Lim Çu, Corc Kuo və Daniel V. Bredli ilə yanaşı, hepatit genomunu da keşf edib. Kanadanın Virusologiya İnstitutunun direktoru, Alberta Universitetinin virusologiya professorudur. Karl Landstayerin (1992), Robert Cox (1993), Uilyam Bomon (1994), Lasker (2000), Heydner Fondunun beynəlxalq mükafatlarına (2013) layiq görüllürlər. 2013-cü ildə deyəri 100 min dollar olan Heydner Fondunun mükafatından imtina edən ilk alım olub.



Reynhard Genzel (*Reinhard Genzel*) 24 mart 1952-ci ildə Almanıyanın Bad Hamburg şəhərində anadan olub. Astrofizikdir. Almanıyanın Frayburg və Bonn universitetlərində təhsil alıb. 1978-ci ildə Bonn Universitetində və Maks Plank Radioastronomiya İnstitutunda iki fəlsəfə doktoru dissertasiyasını müdafiə edib. 1999-cu ildən ABŞ-in Kaliforniya Berkli Universitetində dərs deyir. 2010-cu ildə Maks Plank Cəmiyyətinin Yerden Kanar Fizika İnstitutuna rəhbərlik edib. Amerika Fizika Cəmiyyətinin həqiqi üzvü (1985), Fransa Elmlər Akademiyasının xarici üzvü (1998), Bavariya Elmlər Akademiyasının üzvü (2003), Leopoldin Akademiyasının üzvü (2002), ABŞ Milli Elmlər Akademiyasının (2000), London Kral Cəmiyyətinin üzvüdür (2012).



Carlz M.Rays (*Charles M. Rice*) 25 avqust 1952-ci ildə ABŞ-in Sakramento ştatında anadan olub. ABŞ virusoloqudur. 1974-cü ildə Kaliforniya Devis Universitetində zoologiya üzrə bəkalavr, 1981-ci ildə Kaliforniya Texnologiya İnstitutunda biokimya üzrə fəlsəfə doktoru elmi dərəcələri alıb. 1986-ci ildə Vaşington Universitetinin tibb fakültəsində dosent kimi fəaliyyətə başlayıb. 2001-ci ildən Rokfeller Universitetində professor vezifəsində çalışır, hemçinin Vaşington Universitetinin Tibb Məktəbində və Cornell Universitetində adyunkt professorudur. O, Məhsullara və Dərmanlara Nəzarət İdarəsinin, Milli Səhiyyə İnstitutlarının və Ümumdünya Səhiyyə Təşkilatının komitələrində də çalışıb.



Andrea Gez (*Andrea Ghez*) 16 iyun 1965-ci ildə ABŞ-in Nyu-York şəhərində anadan olub. Amerikalı astronom fəlsəfə doktorudur. Əvvəlcə riyaziyyat ixtisası üzrə təhsil alıb, sonra da fizika meyil edib. 1987-ci ildə Massachusetts Texnologiya İnstitutunda fizika üzrə bəkalavr, 1992-ci ildə isə Kaliforniya Texnologiya İnstitutunda fəlsəfə doktoru elmi dərəcələri alıb.

Hazırda Kaliforniya Universitetində fizika və astronomiya kafedrasının professorudur. 2004-cü ildə ABŞ Milli Elmlər Akademiyasının üzvü seçilib. “Discover” jurnalının versiyasına görə, ABŞ-in aparıcı alımlarının 20-liliyinə daxil olub.

Fizika üzrə

Kimya üzrə



Cennifer Dudnaya (*Jennifer Doudna*) 19 fevral 1964-cü ildə Vasinqtonda anadan olub. Amerikalı alim, biokimyaçı, genomika tədqiqatçısı, CRISPR-Cas9 genomun redaksi texnologiyasının yaradıcılarından biridir. 1985-ci ildə Pomona kolleccini (kimya üzrə, bəkalavr) bitirib. 1989-cu ildə Harvard Universitetinin Tibb Məktəbində biokimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

Kaliforniya Berkli Universitetinin professoru, Howard Hughes Tibb İnstitutunun tədqiqatçısı (1997-ci ildən) ABŞ Milli Elmlər Akademiyasının (2002) və Tibb Akademiyasının (2010) üzvü, London Kral Cəmiyyətinin xarici üzvüdür (2016).



Emmanuel Şarpanтьye (*Emmanuel Marie Charpentier*) 11 dekabr 1968-ci ildə Fransada anadan olub. Əsasən mikrobiologiya sahəsində ixtisaslaşır. Pyer və Mari Küri Universitetini bitirib. 1995-ci ildə Paster İnstitutunun fəlsəfə doktoru elmi dərəcəsinə alıb. ABŞ, Avstriya, İsveçədə işləyib. 2013-cü ildən Almaniyada çalışır. 2015-ci ildən Maks Plank Cəmiyyətinin İnfeksiyon Xəstiliklər İnstitutunda (CRISPR üzrə) departamentin rəhbəridir. Berlin Brandenburg Elmlər Akademiyasının (2016), Avstriya Elmlər Akademiyasının (2016), İsveç Elmlər Akademiyasının və ABŞ Elmlər Akademiyasının üzvüdür. Honkonq Elm və Texnologiya Universitetinin fəxri doktorudur (2017). Genomun redaksi texnologiyalarının inkişafı sahəsində tədqiqatlarına görə dönyanın bir sıra nüfuzlu elmi mükafatlarına layiq görüllürlər.



Louise Qlyuk (*Louise Elisabeth Glück*) 22 aprel 1943-cü ildə Nyu-Yorkda anadan olub. 2004-cü ildən Yel Universitetinin ingilis dili professorudur. Amerika Fəlsəfə Cəmiyyətinin üzvüdür. “Firstborn” adlı ilk şeirlər toplusu 1968-ci ildə çap olunub. Bu kitab onu müasir Amerika ədəbiyyatının ən görkəmli şairlərindən biri edib. Bir sıra nüfuzlu ədəbi mükafatlara layiq görüllürlər. Onların arasında Plutser (1993), Milli kitab (2014) mükafatlarını göstərmək olar.

Ədəbiyyat üzrə